

Qazaxıstanın Azərbaycandakı səfirliyində dahi Azərbaycan şair, dramaturq Hüseyin Cavidin qazax dilində şeirlər və Azərbaycan dilində çap olunan "Alaş Orda - qazax dövlətçiliyinin tarixində əhəmiyyəti" kitabının təqdimatı keçirilib.

"Hüseyin Cavid" şeirlər kitabı ədibin 135 illik yubileyi münasibətilə Almatı şəhərində Əl Fərabi adına Qazaxıstan Milli Universiteti tərefindən qazax dilinə tərcümə edilib. Geniş oxucu kütłesinə təqdim olunan ikinci kitab qazaxların Alaş Orda ictimai hərəkatının qurduğu dövlətin yaranma tarixi, partiyanın feal üzvləri haqqında Azərbaycan dilində çap olunan bir əsərdir. Kitabda Beybit İsbayev (ön söz), Nurlutan Nazarbayev, Mambet Koygeldiyev, Radik Temirqaliyev, Nizami Məmmədov-Tağısoy, Janna Kıdırəlinanın Alaş Orda haqqında yazıları və fotoalbum yer alıb.

Hər iki kitabın təqdimat mərasimi Qazaxıstanın Azərbaycanda ki səfiri Beybit İsbayevin çıxışı ilə başlıdı. O, qonaqları salamlayan dan sonra bildirdi ki, dahi Azərbaycan şairi və dramaturq Hüseyin Cavidin şeirlərinin qazax dilində və "Alaş Orda" kitabının Azərbaycan dilində çap olunması, iki türk xalqının dostluq və qardaşlıq əlaqələrinin daha möhkəmlənməsinə, tariximizi, irlimizi, ədəbiyyatımızı dərindən öyrənməyimizə, sevməyimizə getirib çıxaraçaq. O bildirdi ki, 2018-ci il hər iki xalq üçün olduqca əhəmiyyətli ildir. Belə ki, bu il Azərbaycanda Xalq Cumhuriyyətinin yaranmasının yüzilliyi qeyd olunur. Eləcə də, Qazaxıstanda ötən il Alaş Ordanın qurulmasının yüzilliyi olub. Bele bir tarixi hadisələr qeyd olunun dövrə, bu kitabların çapını və ictimaiyyətə çatdırılmasını xalqlarımız üçün bir hədiyyə olduğunu qeyd etdi.

Tədbirin davamında Əl Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru, Qazaxıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Qalim Mutanov çıxış etdi. O, Hüseyin Cavid yaradıcılığının türk dünyasının birlinə, bütünlüyünə xidmət etdiyini bildirdi. Rehbərlik etdiyi ali təhsil ocağında Cavidin 135 illik yubileyinin keçirildiyini və bu kitabın şairin yubileyi münasibətilə işıq üzü gördüğünü qeyd etdi. Rektor Qazaxıstan ədəbiyyatşunaslarının Hüseyin Cavid yaradıcılığını, irlini daha geniş tədqiq etməli olduğunu da qeyd etdi. Daha sonra Azərbaycan dilində çap olunan "Alaş Orda" kitabının da iki xalqın yaxınlaşmasında böyük əhəmiyyəti olduğunu qeyd edərək, bu kitabda 1917-1920-ci illər arasında qazax xalqının Alaş Orda hərəkatının elan etdiyi eyniadlı dövlətin yaranma tarixi haqqında çox dəyərli bir kitab olduğunu vurğuladı. Rektor kitabın ərsəyə gəlməsində göstərdikləri köməyə görə, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli dərin təşəkkürünü bildirdi. Bundan başqa, Əl-Fərabi adına Milli Universitetde "Azərbaycan tarixi və mədəniyyəti mərkəzi"nin qurulmasından söz açaraq bu işdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovun onlara yaxından kömək etməsini də vurğuladı.

Daha sonra İsa Həbibbəyli çıxış edərək hər iki türk xalqının keç-

diyi şərəfli tarixi yoldan, ədəbi-mədəni irlisində danişaraq bildirdi ki, Alaş Orda partiyasına və bu qurumun yaratdığı dövlətə həsr olunmuş kitab qazax dövlətçilik tarixinin, müstəqillik hərəkatının, azadlıq hərəkatının təsviridir və Alaş Orda haqqında bütün məlumatları - qurumun feal simalarını, keçidiyi yolları məhz burada tanımaq olar.

gözəllik aşığıdır: "Elə, dahi şairimiz Nizami Gəncəvi də türk deyəndə, "gözəl" başa düşdü. Türk gözəlliyyin, ədalətin, cəsarətin simvoludur". Onun sözlərinə görə, ortaq türk dilinin Cavid nümunəsi deməyə əsas verir ki, dilçilər, ədəbiyyatşunaslar bu məsələyə xüsusi diqqət yetirməklə, ümumtürk mədəniyyətini, dilini, ədəbiyyatını

xalqların bütövlükdə türk dəyərlərini, İslami dəyərlərini qoruyub saxlamaqdır. Amma bununla yanaşı, o, öz xalqının, öz cəmiyyətinin dünyaya integrasiyası olunması, inkişaf etməsi arzusunda idi".

Sona xanım bildirdi ki, Cavidin əsərləri təkcə Azərbaycan xalqı üçün deyil, bütün türkdilli xalqlar üçündür: "Türkçülük ideyası, türk-



İki möhtəşəm kitab

İsa Həbibbəyli Azərbaycan Xalq Cumhuriyyəti ilə Alaş Ordanın ortaq nöqtələrindən danişdi. Bu kitabı çapının, iki xalq üçün böyük bir tarixi hadisə olduğunu vurğuladı. "Alaş Orda"nın ərsəyə gəlməsində Nizami Tağısoyun böyük xidmətinin olduğunu bildirərək, ona təşəkkürünü bildirdi.

Tədbiri, türkoloq, filologiya elmləri doktoru, professor Nizami Tağısoy çıxışı ilə davam edərək, "Alaş Orda" kitabının və Azərbaycan ədəbiyyatında xüsusi yeri olan, böyük Hüseyin Cavidin qazax dilində çap olunmuş kitabının təqdimatının Azərbaycanın mədəni və ictimai həyatında kifayət qədər böyük hadisə olduğunu bildirdi. O, dedi ki, ilk baxışdan Hüseyin Cavidle Alaş Orda arasında ciddi əlaqə görünməsə də, biz onun daxilində Alaş Orda hərəkatı və Hüseyin Cavid yaradıcılığı, Hüseyin Cavid mənəvi hərəkatı arasındadır. Olduqca ince bir bağlılıq olduğunu görə bilirik. Alaş Ordanın qazax xalqının gələcəyə istiqamətlənməsində, müəyyən olunmasında, onun inkişafı uğrunda apardığı mübarizəni, digər tərəfdən də Hüseyin Cavidin Azərbaycan xalqının ictimai düşüncəsinin formalşaması uğrunda mücadiləsində öz yaradıcılığı ilə apardığı mübarizəni görürük. Biz Alaş Ordanın əhəmiyyətini, Azərbaycan ədəbi ictimaiyyətinə çatdırmağa çalışırdıq.

Filologiya elmləri doktoru, professor Kamran Əliyev Hüseyin Cavidin Azərbaycan ədəbiyyatının görkəmli siması olduğunu, onun yaratdığı bu irlinə yalnız bir xalqın irlisi olmadığını, yaradıcılığının bütün türk xalqlarının, dünya xalqlarının irisi olduğunu bildirdi. "Fikrincə, Cavidin əsərləri təkcə bir əsər deyil, gelecek zamanlara da aiddir. Onun bu gün qazax dilinə tərcümə olunmasını böyük bir ənənənin başlangıcı hesab edirəm. Bu na qədər türk, özbək dilinə tərcümə olunan Cavid, indi daha bir türk xalqına tanıldırlar".

Akademik Teymur Kərimli bildirdi ki, Hüseyin ərəbcədən tərcümədə gözəl deməkdir. Cavid də



zənginləşdirə bilərlər: "Cavid deyirdi: "Turana qılıncdan daha kəskin, ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!" Bu gün mən fəxr edirəm ki, türk siyasetçiləri, diplomatları bütün dünyada öz ölkələrini layiqinə təmsil edirlər. Əger Cavid sağ olsayıdı, Nurlutan Nazarbayev və İlham Əliyevi görəydi, xalqına başşuvalığı gətirən bu iki şəxsiyyətə görə ürəkdən sevinərdi".

Tədbirin davamında çıxış üçün söz filologiya üzrə fəlsəfə doktoru Sona xanım Vəliyevaya verildi. O rektor Mutanova ürəkdolusu təşəkkürlerini bildirdi:

"Siz bir il içinde Qazaxıstanda bu kitabı çap etdirəcəyinizə söz vermişdiniz. Amma siz sözünüzü daha tez tutdunuz və bu işi daha tez etdiniz. Bu, sizin hem də şair olmağımızdan irəli gəlir. Sözə Allahın bize verdiyi əmanətdir. Söze belə münasibətinizə görə sizə təşəkkür edirəm. Hüseyin Cavid heç vaxt indiki qədər türk xalqlarına gərek olmamışdı. Bu gün türkdilli xalqlara Cavid da haçox lazımdır, daha çox gərəkdir. Ona görə ki, qloballaşan bir dövrdə qloballaşmanın dünyadan nələr verib, nələr aldığını duymağə Cavid irlisi daha çox kömək edir. Cavidin ömrü boyu təbliğ etdiyi əsas ideyalardan biri türkdilli

çüllük ideologiyası şairin əsas ideyasıdır. Fikrimcə, şair elə birçə "Qızıl məktəbində" (Gülbahar) şeiri yazsayı və ya onun elə bu şeiri qalsayıdə belə, hər zaman böyük şair kimi yadda qalacaqdır, xatırlanacaqdır. Çünkü bütün türkdilli xalqlara xas olan əxlaqi keyfiyyətlər bu şeirdə öz əksini tapıb".

Sona xanım çıxışına həmin şeirlər davam etdi və sonda bu şeiri yazan, bu cür əxlaqi keyfiyyətləri türkdilli xalqlara hər zaman təbliğ edən şairin daim var olduğunu, əbədiyyən diri qalacağını vurguladı.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günday Əfəndiyeva da təqdim olunan kitabların əhəmiyyətindən, xalqlarımız arasında olan tarixi bağlılıqdan, bugünkü dostluq və qardaşlıq əlaqələrindən danişdi. Fondun reallaştırdığı və planlaşdırıldığı yeniləyi layihələrdən səhəbət açdı.

Təqdimat mərasiminin davamında digər qonaqlar da çap olunmuş kitabları haqqında təəssürat və sevinclərini bölüşdülər. Sonda kitabın ərsəyə gəlməsində əməyi keçənlər Əli Fərabi adına Qazaxıstan Milli Universitetinin müxtəlif diplom və hədiyyələri ilə təltif edildilər.

Hazırladı: Xanım Aydın